

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri (Çıxarışlar)

Qrup 24. Tütün və tütünün sənaye əvəzediciləri

1. Bu qrupa müalicəvi siqaretlər aid deyil (qrup 30)

xif mn-inkodu	mal mövqələrinin adları	əlavə ölçü vahidi	tarif dərəcəsi (gömrük dəyərində %-lə və ya ölçü vahidinə görə abş dol. ilə)
qrup 24	tütün və tütünün sənaye əvəzediciləri		
2401	-tütün xammalı; tütün tullantıları:		
2401 10	-orta damarcığı çıxarılmayan tütün:		
	-istidə qurudulan virciniya tipli və kölgədə qurudulan açıq rəngli berley tipli (hibridlər daxil olmaqla); kölgədə qurudulan açıq rəngli merilend tipli və odla qurudulmuş tütün:		
2401 10 100 0	-istidə qurudulan virciniya tipli	—	15
2401 10 200 0	-kölgədə qurudulan açıq rəngli berley tipli (berley hibridləri daxil olmaqla)	—	15
2401 10 300 0	-kölgədə qurudulan açıq rəngli merilend sortu	—	15
	-odla qurudulan tütün:		

2401 10 410 0	-kentukki tipli	—	15
2401 10 490 0	-digəri	—	15
	-digəri:		
2401 10 500 0	-kölgədə qurudulan açıq rəngli tütün	—	15
2401 10 600 0	-gündə qurudulan oriental tipli tütün	—	15
2401 10 700 0	-kölgədə qurudulan tünd rəngli tütün	—	15
2401 10 800 0	-isti ilə qurudulan tütün	—	15
2401 10 900 0	-digər tütün	—	15
2401 20	-orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün:		
	-isti ilə qurudulan virciniya tipli və kölgədə qurudulan açıq rəngli berley tipli (hibridlər daxil olmaqla); kölgədə qurudulan açıq rəngli merilend tipli və odla qurudulan tütün:		
2401 20 100 0	-isti ilə qurudulan virciniya tipli	—	15
2401 20 200 0	-kölgədə qurudulan açıq rəngli berley tipli (berley hibridləri daxil olmaqla)	—	15
2401 20 300 0	-kölgədə qurudulan açıq rəngli merilend tipli	—	15
	-odla qurudulan tütün:		
2401 20 410 0	-kentukki tipli	—	15
2401 20 490 0	-digəri	—	15
	-digəri:		
2401 20 500 0	-kölgədə qurudulan açıq rəngli tütün	—	15
2401 20 600 0	-gündə qurudulan oriental tipli tütün	—	15

2401 20 700 0	-kölgədə qurudulan tutqun rəngli tütün	—	15
2401 20 800 0	-isti ilə qurudulan tütün	—	15
2401 20 900 0	-digəri	—	15
2401 30 000 0	-tütün tullantıları	—	15
2402	- siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri	1000 əd	1000 əd.1,8 abş dol.
2402 10 000 0	-tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar	1000 əd	1000 əd.0,5 abş dol.
2402 20	-tərkibində tütün olan siqaretlər:		
2402 20 100 0	-tərkibində mixək olanlar	1000 əd	1000 əd.0,5 abş dol.
2402 20 900 0	-digərləri	1000 əd	1000 əd.0,5 abş dol.
2402 90 000 0	-digərləri	—	1000 əd.0,5 abş dol.
2403	-digər sənayedə emal olunmuş tütün və tütünün sənaye əvəzediciləri; "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün; tütün ekstraktları və essensiyaları:		
2403 10	-çəkməli tütün, tərkibində hər hansı nisbətdə tütün əvəzediciləri olan və ya olmayan:		
2403 10 100 0	-netto çəkisi 500 q-dan çox olmayan ilkin bağlamalarda	—	1 kq1abş dol.
2403 10 900 0	-digəri	—	1 kq1abş dol.
	-digəri:		
2403 91 000 0	-"homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün	—	1 kq1abş dol.
2403 99	-digəri:		

2403 99 100 0	-çeynənən və ya buruna çəkilən tütün	–	1 kq1abş dol.
2403 99 900 0	-digəri	–	1 kq1abş dol.